

Mədəniyyət və Turizm Nazirliyi 2015-ci ilə yekun vurub



Dekabrin 25-də Beynəlxalq Müşəfət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi Aparatının işçiləri və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxslərinin iştirakı ilə 2015-ci ilin yekunlarına həsr olunmuş kollektiv iclası keçirildi.

AZERTAC xəbər verir ki, əvvəlcə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə Prezidentinin müvafiq sərəncamları ilə "Tərəqqi" medalına, "Əməkdar mədəniyyət işçisi" fəxri adına, eləcə də nazirliyin "Fəxri mədəniyyət işçisi" döş nişanına layiq görülən şəxslərə təltifləri təqdim edib.

Iclarda geniş məruzə ilə çıxış edən nazir vurğulayıb ki, cari ilde Prezident İlham Əliyev tərəfindən mədəniyyət və turizm sahələri ilə bağlı 78 sənəd imzalanıb. Bu, ölkəmizdə mədəniyyət və incəsənet, eləcə də turizm sahəsinə diqqət və qayğının göstəricisidir. Qeyd olunub ki, cari ilde mədəniyyət və incəsənet xadimlərinin, yazıçı və şairlərin yubileyleri haqqında dövlət başçısının müvafiq sərəncamlarının icrası ilə bağlı silsilə tədbirlər keçirilib.

İl ərzində nazirlik tərəfindən həyata keçirilən layihələrdən söz açan Ə.Qarayev "Bölgələrdən paytaxta" layihəsini xüsusi qeyd edib, layihənin şəhər və rayonlarımızın mədəni zənginliyi, tarixi irsi və müasir inkişafının paytaxt sakinlərinə daha yaxınlaşdırılmasına zəmin yaratdığını bildirib. Mədəniyyət və turizm sahələrində həyata keçirilən silsile layihələrin qarşısındaki ilə də davam etdiriləcəyini vurğulayıb.

Nazir məruzəsində 2015-ci ilə ölkəmizdə keçirilən möhtəşəm tədbirlərdən, mədəniyyətin, turizm imkanlarının təbliği istiq-

mətində görülən işlərdən, həyata keçirilən layihələrdən, əldə olunan nailiyyətlərdən ətraflı söz açıb. Bildirib ki, mədəniyyət abidələrimizin, milli irs nümunələrimizin UNESCO-nun müvafiq siyahılarda yer alması olduqca təqdirdəlayiq haldır. Bu, mədəni dəyərlərimizin qlobal miqyasda qəbulu, tanınması baxımından böyük əhəmiyyət daşıyır. Bu il həm də "Lahic misgərlik sənəti" UNESCO-nun "Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı"na daxil edilməsi ilə yadda qaldı. Azərbaycan müşəfəminə, aşiq sənəti və xalçaçılığına, tarifaçılığına və digər irs nümunələrinə UNESCO səviyyəsində diqqət ayırması ölkəmizin bu mötəbər beynəlxalq təşkilatla sıx əlaqələrinin göstəricisidir.

Diqqətə çatdırılıb ki, il ərzində Bakıda mədəniyyətlərarası dialoqa, ineqrasiya və mədəni müxtəlifliyin qorunmasına xidmət edən iki böyük beynəlxalq tədbir - III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, İSESCO Baş Konfransının 12-ci sessiyası və İcraiyyə Şurasının 36-ci iclası keçirilib. 2016-ci ilin 25-27 aprel tarixində isə paytaxtımız BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi edəcək.

Nazir qeyd etdi ki, turizmle bağlı həyata keçirilən siyaset, bu sahədə reallaşan layihələr Azərbaycanda turizmin inkişafına öz təsirini göstərir. Ölkəmiz bu il də beynəlxalq turizm sərgilərində, konfrans və toplantınlarda uğurla təmsil olunub. Turizm obyektləri ilə yanaşı xidmət sektorу, turizm üzrə mütəxəssislərin hazırlanması və həmin müəssisələrdə işlə təminatı da əsas məqamlardandır. Bu baxımdan Azərbaycan Turizm və Menecment Universiteti, Mingəçevir Turizm Kol-

leci, eləcə də turizm peşə məktəbi kadrlar hazırlığında özünü doğruldur.

Məruzədə teatr, kinematoqrafiya sahəsi, muzey, kitab nəşri və kitabxana işinin inkişafını səciyyələndirən amillərdən bəhs edilib. Nazirlik tərəfindən görülmüş işlərinin geniş ictimaiyyətə çatdırılması məsələsinə toxunan Əbülfəs Qarayev vurğulayıb ki, nazirliyin yenilənmiş saytı və "facebook" səhifəsi informasiyaların daha operativ və dəqiq şəkildə yayımlamasını təmin edir. Müasir dövrə sürətli informasiya mühüm məsələdir. Bununla bağlı kitabxanalar, muzeylər, teatrlar, konsert müəssisələri də öz saytlarını fəallaşdırmalı və keçiriləcək tədbirlərlə bağlı insanlarla vaxtında məlumat verməlidir.

Əbülfəs Qarayev bildirdi ki, 2016-ci ildə Mədəniyyət və Turizm Nazirliyi üçün əsas prioritet məsələ regionlarla iş olacaq. Hədəflərimiz bölgələrimizdə mədəni irsimizin təbliği və onun inkişafına yönəldiləcək. Bu səbəbdən də Bakıda fəaliyyət göstərən bütün iri mədəniyyət ocaqları bu istiqamətdə planlar tətbiq etməlidirlər. Vaxtaşırı bölgələrdə "dəyirmi masa"lar, konsertlər, seminarlar, ustad dərsləri və s. təşkil olunmalıdır.

Nazir çıxışında onu da bildirdi ki, müvafiq əmək müqaviləsinin bitməsinə görə Xalça Muzeyinin direktoru Röya Tağıyeva, işində yol verdiyi nöqsanlara və fəaliyyətsizliyə görə Qobustan Milli Tarixi-Bədii Qoruğunu direktoru Məlahət Fərəcovə tutduqları və zifədən azad olunublar.

Sonda kollegianın üzvlərinin müəyyən qeydləri nəzəre alınmaqla Mədəniyyət və Turizm Nazirliyinin 2016-ci ilin birinci yarımillik iş planı təsdiq edilib.

AZERTAC